



TURAN NOVRUZLU

## QIZIMA MƏKTUB

Bağışla məni, malayım,  
Ömrümün saxtasına, sazağınə  
Qonaq edədim sonı...  
Bağışla məni, canım qızım.  
Sənə yedirtdiyim yavan cörəyin  
Hər tiksinə görə bağışla məni  
Gözlərindən süzülüb  
Yanaqlarına tələşən  
Hər damla göz yaşına görə  
Bağışla məni...  
Sənə alırdığım oyunaqlar da  
Kədərləri görünür,  
Üzünü güldürə bilmədim  
Bağışla məni...  
Bağışla ki, sənə beşik başında  
"Lay-lay dedim yatasan,  
Qızılıgülə batasan,  
Qızılıgülün içinde  
Şirin yuxu tapasən" demişdim,  
Onda hardan bileydin ki,  
Bu dünyada qəlbimizə  
Gülerin tikanları batar,  
Onda hardan bileydin ki,  
Adam isti evde, rəhət yataqda  
Şirin yuxu təpir.  
Bağışla məni, mələyim,  
Körpə canın üzüyənde  
İsti qucaq oldum  
Nəfəsimle isitdim nəfəsinə.  
Canın od kəsiləndə  
Alınna serin ol,  
Ürəyinə şirin dəl oldum.  
Bağışla məni, canım qızım  
Ev ola bilmədim,  
Aile ola bilmədim.  
Belkə də mən günah oldum  
Nalo oldum, ah oldum,  
Belkə də mən al şəfəqli  
Sabah oldum...  
Belkə yeno ömrüməze bahar gələr  
Ümidişim çiçək açar,  
Sevinc bizi tarap gələr, kəpənəyim.  
Kaşki heyat şirin olsun noğul kimi  
Tanrı sənə özür versin nağlı kimi  
Eh...Nə çox oldu  
Bu bəlkələr, bu keşkələr  
Nə çox oldu  
Boz buludlar, kölgələr  
Bəlkələrə, keşkələrə görə  
Bağışla məni, kəpənəyim  
Sənə yaşıdlıqlarına görə  
Bağışla məni, körpə mələyim...

## ESKİŞƏHƏRƏ QAR YAĞIR.

Ele bil, havada uçaşan  
Ağ kəpənəklər balıqları  
Salamlamaq üçün telesirler...  
Ele bil, bu şəhərin  
İtləri, pişikləri de  
Buludların qucağındə  
Yayxanıb sevinirlər...

Ele bil, bir sürü qu quşu  
Porsuq çayını dövreye alb  
"Bənövşə-bənövşə" oynayır  
"Bənövşə bəndə düşə,  
Bizzən sizə kim düşə?"  
Belkə bir cüt maralın  
Şehri arabaşında  
"Az gedib, uz gedib,  
Dere-tepe düz gedib"  
Yolunu azib "sizdən bize"  
Masal Şatosuna düşəsən?

Qaradam piçıldayır:  
"Göl, qartop oynayaq."  
Birdən yadına düşür ki,  
Axı, olçoklərim Bakıda,  
Əllərim Səndo qalib.  
Küləklər şəhəri xatırоворimdən,  
Şən Laplandiyadan da  
Uzaqdadan...  
Bəs mən necə qartop  
oynayıb?"

## ÇOBANYASTIĞI

Axşama qonaqlıq var idi  
Bəs bədən düzümüzün Masanın üstüne  
Bir mum yandırımdım  
Bir dəsto de çobanyastığı  
Almışdım guldana...  
Yenə göldi qonaqların  
Qaş qaralandı.  
Göz gözü görməyəndə  
Xoruzlar banlayana kimi  
oturduğ...  
Birinci badəni sənsizlik qaldırdı  
Sənin şərefinə içdik  
İkinci badəni xeyallara süzdük  
Sevdiyin mahmının da qonaq çağırımdı  
Səhərə qəder sağlamı dedi dayanmadan  
Şəm kimi orıyan ömrümün  
Badəsini göz yaşlarınımla doldurmuşdum  
Çobanyastiğı "sevîr" deyəno qədər  
Otağınə həbi edib ləçəklərini  
soldurmuşdum...  
Son badəni qaldıran olmadı  
O axşam masada bir yer boş  
Bir badən yiyəsiz qaldı  
Son adlı qonağım golmədi  
Bu axşamkı qonaqlıqda da üzüm gülmedi...

## SONRA...

Sonra günəş doğacaq  
Gülüşlərinin rongində  
Pəncərənən qonub  
Gözlərini qidagliyandı  
Yatağının içinde  
Pişik kimi gərənəcəksən  
Amma mən sənə görməyəcəm...  
Sonra birtəhər oyanıb  
Bir sıqaretin dumanında  
İşə teləsəcəksən.  
Sonra...  
Nahar fasıləsində  
Yeməyini yeyə-yeyə  
Baxışların pəncərədən  
Səmədakı boşluğa  
Tolazlanacaq...  
Öton günlər  
Payız yarpaqları kimi  
Uçuşaqən könlündə  
Belkə qarşındaki çayın  
Hənitirisindən  
Əllərimin istisini xatırlayıb  
Cismən ürpənəndə  
Özün öz əllərini  
Ovuşduracaqsən  
Amma mən sənə görməyəcəm.  
Sonra...

Axşamın soyuğunda  
Sənə yenə isti olacaq  
Qarlı qış axşamında  
Birçə qara köyneyinə  
Yorğanı qucağılayanda  
Ağappaq çiyinlərin  
Gecenin gözünü dələn  
Ay işığı kimi üzümə düşəcək...  
Otağının bir künçündən  
Sakito sənə baxacam  
Amma bu dəfə sən məni  
görməyəcəksən...  
Beləcə ömrün gənəsi  
qüruba enəcək.  
Bir zamanlar  
Çiyinlərini öpen  
dodaqlarım  
Soyuñ zülmətə qarışacaq...  
Olsun...  
Torpağı da sevirem  
Çünki o da gözlerinin rəngində...

## BRAYL ƏLİFBASI

Səni sevmək  
Brayl əlibəsini öyrənmək kimidir...  
Napoleonun osgorloritək  
qaranlığın səssizliyində  
piçiltisiz oxumaqdır səni sevmək.  
Sadəcə nöqtələre toxunaraq  
xəritələri zehnime köçürməkdi  
Səni sevmək...  
Əllərim gözlərini əzberleyib,  
əlibəmin sual işarəsidir gözlerin.  
Ovuclarını içi  
yanaqlarını qucaqlamağı sevir,  
dodaqlarım burnuna toxunanda  
əlibəmin möhtəsəsini oxuyuram.  
Kəponək çıçəyə toxunduğu tok  
nofusunu qoxulayır.  
Zərif qulaqlarını oxşayanda  
vergili duyuram.  
Əlibəmin mochil X hərfi  
dodaqlarında gizlənib.  
Səni A-dan Z-yə sotir-sotir,  
misra-misra təkrarlayram.  
Səni sevmək Brayl əlibəsini  
öyrənmək kimidir...  
Geconin bir alımı olimdə vəroq  
Yorğun osgar kimi yuxulayıram.

## SƏN KİMSƏN?

Sən kimson?  
Belkə günəşin qürub çəği  
külüyin qucağındə  
yatmağa hazırlan  
denizin özüson  
tolatümlü, köpükli dalğalarınla...  
Monsa qollarının arasında  
ayağı yerdən üzülmüş  
naşı üzgüyü...  
köksüño süñib  
sənə qərq olanda  
bir anlıq nəfəsim dayanır  
güclü bir dalğanın  
sahilə çırplıb  
sonra yenidən  
dənizə qayıtmazı kimi...  
Sən kimson?  
Belkə qayıqdakı baliqçi...  
Yox, sənəde baliqçi ürəyi yoxdu axı  
toruna düşən balıqları  
kövrəlib dənizə qaytararsan  
bilirem...  
qıymazsan çarəsiz baliqlara  
Sən kimson?  
Bu qədər mərəmətli,  
bu qədər helim  
Sən kimson?  
Nəfəsi eşq qoxuyan  
ruhu sevgi toxuyan  
baxışları  
körpə təbəssümü kimi  
sevimli ve masum  
Sən kimson?  
Züleyxanın kölesi Yuzarsif  
yoxsa Erosun kölgəsi?

ƏRİKLİ  
Uzaqlardan  
çon uzaqlardan  
dumanlı, yuxulu  
tarix boylanır...  
Azğın düşmən hiylə ilə  
talan etmiş  
obasını, elini.  
Alov tutmuş dağlarında  
durnaların telini.  
Bulandırmış Əriklinin çayını,  
duymamışlar harayını, hayını.  
Zəngozurdan köç eyləmi Laçına  
Əriklinin orluları, orləri  
moskən salmış, oba qurmuş  
zəhmət ilə ömrü sürmüş  
atı, öküzü arıq, itləri yalli  
ruhu gözəl adamlar...  
Çox görmüslər bu hüzuru yağılar...  
yeno də hücum etmiş  
Can Laçına rus köpəyi dığalar  
yeno viran qalmış eli, obası  
Bakıya ponah getirmişlər ərənlər  
zəhmətkəs arıların gözü tox olar

amma bal arısının yuvasına  
baldan ötrü çomaq salan çox olar  
Və beləcə yara olmuş yar Laçın  
Bax, beləcə yetim qalmış Ərikli...  
İllər keçmiş zaman yetmiş  
qısqasını yaman almış oronlər  
əhəsnə demisi igdılər görənlər  
Yeno qartal qanad çalır havada,  
yeno bülbül cəh-cəh vurur yuvada  
Uzaqlardan çox uzaqlardan  
Ərik çıçəklərinin xorux qoxusu golur  
qolobədən xurşuların könlükün  
xoyallarda dumandanın böyünim  
Ərikli, çıçəklə yaylaq eçqilo  
həzin yuxusu golur...

## QİZIM

Qoxusu otir  
nəfəsi məh  
göz yaşları şəh qızım  
Qolları çorpolong  
kirpikləri çotir qızım  
Apar məni usəqlığımı  
bir az gizləndən  
bir az bonövşə-bonövşə,  
bir qucaq gülüş  
gotir qızım...  
Şaqları kömür  
gözələr özür qızım  
Bugünüm, sabahum  
sevgim, sinəğim...  
körpə sonam,  
son nəfəsimdə anam qızım...

## SEVDİYİN OLUM

Deyirlər ki, adamlar öləndə  
O dünyaya gedir,  
Ruh olur, parı olur,  
Mən öləndə  
Kitab olmaq istoyırm  
Çünki son  
Kitabları çox sevirsən  
Elə zərif oxuyursan ki,  
Vərəqləri qat kosmir  
Elə təmkinlə oxuyursan ki,  
Ürəyin hecара teləsmir  
Mən öləndə  
Kitab olmaq istoyırm  
Otağının bir künçündən  
Səssiz-səmirsiz  
Hava almaq üçün  
Eyvana çıxıǵına  
Yatanda yorgani qucaqlayıb  
Başının altına yığıdıǵına  
Səhərlər deyinə-deyinə  
Oyanıǵıǵına tamaşa elayim...  
İstoyırm ki, mən öləndə  
Kitab olum...  
Əlinə alanda ovunduǵun  
Sətirlərini oxuyanda  
Səsimi duydugun...  
Kitabları çox sevirsən  
Bilirim...  
Qoy, hec olmasa  
Öləndən sonra  
Sevdiyin olum...

## SEVİRƏM

Mən Səni sevirom  
Lal sular kimi...  
Səssiz-səmirsiz  
Mən səni sevirom  
Sönmüş ocaq tek  
İstisiz, hənirsiz...  
Mən səni sevirom  
Boş qucaq kimi,  
Ağaca sancılmış  
Bir oraq kimi,  
Divardan asılmış  
Yiyəsiz yaraq kimi...  
Mən səni sevirom  
Cizma-qara yazılmaş,  
Əzilib, yumarlanmış  
Yerdəki varaq kimi...  
Varlıqın yoxluğunu  
Nə duyar, ne eşdir  
Bu sahibsiz sevgim  
Qar kimi, buz kimi  
İçimi üzüdür...